

Buraxılışın əsas xəbərləri:

- **“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı**
- **İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı**
- **İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedicə sənədin verilməsi Qaydası**
- **Yeni və köhnə lisenziyaləşmə qaydalarının müqayisəli təhlili**



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

ayse.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2016 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanunun tətbiqinə dair fərman imzalamışdır. Həmin fərmana əsasən, Nazirlər Kabinetinə müvafiq qanunvericilik aktlarının yeni qəbul edilmiş Qanuna uyğunlaşdırılması tapşırılmışdır. Dördüncü buraxılışımızda qeyd etdiyimiz kimi, adıçəkilən Qanun, layihə maliyəşdirilməsinin yeni forması olan “Tik-İdarə et-Təhvil ver” (“TET”) modelini təklif edir, hansına ki uyğun olaraq investorlar tikinti və infrastruktur layihələr çərçivəsində qoyduqları sərmayələri sifarişçilər və ya müvafiq dövlət orqanlarına təqdim etdikləri mal və xidmətlərin satın alınması yolu ilə geri qaytara biləcəklər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dünyada cərəyan edən iqtisadi hadisələr islahatların genişləndirilməsi, yeni konseptual yanaşmaların tətbiq edilməsi və mövcud olan iqtisadi potensialın daha da məqsəduyğun istifadəsinə tələb edir. Odur ki, iqtisadi islahatların əhatəsini genişləndirmək və bu sahədə effektivliyin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (“Mərkəz”) yaradılmışdır. Mərkəz publik hüquqi şəxs olaraq mikro- və makroiqtisadi səviyyədə araşdırma və təhlilin aparılması, həmin araşdırmalara əsasən təkliflərin irəli sürülməsi, yaxın və uzaq gələcək üçün proqnozların hazırlanması və müvafiq dövlət qurumlarına həmin proqnozların çatdırılması kimi funksiyaları həyata keçirəcəkdir.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedic sənədin verilməsi Qaydası

Təsdiqedic sənəd sahibkara “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ verir. Təsdiqedic sənədin verilməsi üzrə inzibati icraat, bu Qaydanın tələbləri nəzərə alınmaqla, “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Təsdiqedic sənədi almaq üçün sahibkar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edir. Ərizəçi ərizə ilə birlikdə, “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən sənədlərlə yanaşı idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısını (siyahıda idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların ABŞ dolları ilə dəyəri, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodu, adı, XİFMN-də göstərilən ölçü vahidində miqdarı göstərilməlidir); idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların alınması ilə bağlı müqavilənin surətini və investisiya təşviqi sənədinin surətini də təqdim edilməlidir. Nazirlik təqdim olunmuş ərizəyə (ona əlavə edilmiş sənədlərlə birlikdə), onun qeydiyyatı alındığı tarixdən ən gec 1 iş günü müddətində baxır. Daxil olmuş ərizədə və ona əlavə olunmuş sənədlərdə çatışmazlıqlar olduğu halda ərizəçi bu barədə məlumatlandırılır və onlar aradan qaldırıldıqdan sonra yenidən Nazirliyə müraciət edir. Adıçəkilən Qaydalar “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bəzə 1 iyun 2016-cı il tarixində qüvvəyə minəcəkdir.

Yeni və köhnə lisensiyalaşma qaydalarının müqayisəli təhlili

“Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikasının yeni Qanunu 1 iyun 2016-cı il tarixində qüvvəyə minəcəkdir. Yeni qəbul edilmiş qanunun məqsədi lisensiyalaşdırma prosesini asanlaşdırmaq yolu ilə sahibkarlıq fəaliyyətini genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasıdır.

Yeni qanun lisensiya alınma qaydalarının qaranlıq qalan məqamlarına işıq salmaqla yanaşı, xüsusi razılıq tələb edən fəaliyyət növlərinin siyahısını, lisensiya vermək səlahiyyətinə malik olan dövlət orqanlarının siyahısını və onların səlahiyyətlərini, xüsusi razılıq (lisensiyanın) alınma, yenilənmə və ləğv edilmə qaydalarını, lisenziaların qüvvədə olma müddətlərini,

həmçinin yuxarıda qeyd edilən hərəkətlərin həyata keçirilməsi üçün müvafiq dövlət rüsumlarını müəyyənləşdirir. Köhnə lisensiyalaşma qaydaları qanunvericiliyin bu vacib aspektini ancaq səthi şəkildə tənzimlədiyi halda, yeni qəbul edilmiş qanun, Lisensiya və İcazələrin alınması prosesini xeyli asanlaşdırır, bu məqsədlə də Elektron Portalı və Lisensiya və İcazələr üçün Vahid Reyestrini təqdim edir.

Yeni qanuna uyğun olaraq, lisensiyalaşma qaydaları aşağıdakı dövlət nəzarət prinsiplərinə əsaslanır:

- “bir pəncərə” prinsipi;
- Lisenziaların verilməsi, dayandırılması, yenilənməsi və ləğv edilməsi proseslərində “susmaq – razılıq əlamətidir” prinsipinin tətbiq edilməsi (müvafiq dövlət orqanı ərizəçinin müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavab vermədiyi halda, həmin ərizə qəbul edilmiş hesab edilməli və yeni lisensiya və ya icazə barədə məlumat avtomatik olaraq Lisensiya və İcazələr üçün Vahid Reyestrə daxil edilməlidir);
- Lisensiya və icazələrin verildiyi halda dövlət, cəmiyyət və sahibkarların maraqları arasında mütənasiblik prinsipinin qorunması (bazar iqtisadiyyatı çərçivəsində rəqabətliyin təmin edilməsi üçün);
- Tənzimləyici orqanın təhlili (təhlil lisensiya və icazələrin təqdim edildiyi dövlət orqanı tərəfindən aparılır və bu sahə üzrə yeni qanunvericiliyin sahibkarlıq fəaliyyətinə necə təsir etdiyini öyrənir)

Yeni qanunun daha bir üstün cəhəti ondan ibarətdir ki, köhnədən fərqli olaraq, yeni qanunda “icazə” termininin açıqlaması verilmişdir. Köhnə qanunvericik aktı anlayış baxımından lisensiyaya yaxın olan ünsurların tənzimlənmə qaydalarının əsasını qoysa da, icazələr üçün tam və dolğun anlayış verilməmişdir. Bu boşluq yeni qanunda aradan qaldırılmış və “icazə” müəyyən sahibkarlıq fəaliyyət növlərini həyata keçirmək məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən verilən rəsmi sənəd kimi müəyyən edilmişdir. Yeni qanun ilə icazə tələb edən 87 növ sahibkarlıq fəaliyyəti növü müəyyənləşdirilmişdir.

Bundan əlavə, lisensiya və icazələrin verilmə proseduru da dəyişdirilmişdir. Odur ki, köhnə qaydalardan fərqli olaraq, 1 iyun 2016-cı il tarixində qüvvəyə minəcək qanun müraciətlərin lisensiyalaşmaya dair bütün prosedurları (lisenziaların və onların dublikatlarının alınması, onlara dəyişikliklərin edilməsi, yenilənməsi, dayandırılması, bərpası, ləğvi və s.) həyata keçirəcək Lisensiya və İcazələr üçün Elektron Portal vasitəsi ilə həyata keçirilməsi qaydasını müəyyən edir.

PwC Azerbaijan Times

8 sayılı Buraxılış

Lisensiyalar 10 iş günü, icazələr isə 7 iş günü ərzində veriləcəkdir. Daha bir yenilik ondan ibarətdir ki, müəssisədə hər hansı bir çatışmazlıq olduğu halda ərizəçi 10 iş günü ərzində onu aradan qaldıraraq yenidən müəssisə etmək hüququna malikdir. Yeni qaydalara əsasən, Lisensiyalar müddətsiz veriləcəkdir. Yeni qaydaların qüvvəyə minməsindən öncə verilən lisensiyalar öz qüvvəsini lisenziyada qeyd edilmiş müddət ərzində qoruyur, lakin həmin lisensiyalar müddət bitdikdən sonra yeni qaydalara uyğun olaraq yenilənə bilirlər.

Nəticə etibarlı ilə, Qanun lisenziya tələb edən fəaliyyət növlərinin siyahısını 58-dən 29-a endirir (milli təhlükəsizlik ilə əlaqəli fəaliyyət növləri daxil olmaqla).

“Lisensiyalar və icazələr haqqında” Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 mart 2016-cı il tarixli Fərmanına əsasən, Nazirlər Kabinetinə aşağıdakılar tapşırılmışdır:

- Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisensiyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin - iki ay müddətində;
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin - on beş gün müddətində;
- həmin Qanunun pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin - bir ay müddətində;
- beynəlxalq təşkilatların və beynəlxalq səviyyədə tanınmış təşkilatların verdikləri və Azərbaycan Respublikasında tanınan icazələrin siyahısını və onların Azərbaycan Respublikasında tanınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin - bir ay müddətində;
- verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin - bir ay müddətində;
- lisenziya blanklarının və əlavələrinin formasını, habelə lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün

həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin - bir ay müddətində;

- lisensiyaların və icazələrin vahid reyestrinin aparılması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin - bir ay müddətində;

- Qanundan irəli gələn digər məsələləri həll etsin.

Həmçinin, fərman lisenziya və icazələrin verilməsi ilə bağlı müəyyən hərəkətlərin həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarını müəyyənləşdirir.